

*Tərəna Mütəllim qızı ƏHMƏDOVA
i.f.d., dosent, Sumqayıt Dövlət Universiteti,
"Biznesin təşkili və menecment" kafedrası*

XARİCİ İNVESTİSİYALARIN MİLLİ İQTİSADIYYATA TƏSİRLƏRİ

Xülasə

Məqalədə xarici investisiyaların ölkəyə cəlb edilməsinin zəruriliyi əsaslandırılmışdır. Xarici investisiyaların milli iqtisadiyyata müsbət və mənfi təsirləri araşdırılmışdır. Dövlət Statistika Komitəsinin məlumatları əsasında Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların 2014-2018-ci illər üzrə dinamikası təhlil edilmişdir. Xarici investisiyaların ölkəyə cəlb edilməsi və onlardan səmərəli istifadə etmək üçün bir sıra tədbirlər görülməsi ilə bağlı tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.

Açar sözlər: xarici investisiya, milli iqtisadiyyat, istehsal, ixrac, rəqabət, stimullaşdırma, iqtisadi inkişaf.

Giriş

Dünya iqtisadiyyatunda qloballaşma proseslərinin dərinləşdiyi bir dövrdə investisiya mənbələrinə olan tələbat artır. Belə investisiya mənbələrindən biri xarici investisiyalardır. İqtisadiyyati açıq olan bütün ölkələrdə xarici investisiyalar qəbul edilir. Xarici investisiyalar xüsusən də inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına təkan verir. Xarici investisiyalar dünya iqtisadiyyatında beynəlxalq istehsalın rolunu gücləndirərək sürətlə artırmaqdə davam edir.

Xarici investisiya axını məhsuldarlığı, məhsulların keyfiyyətini artırır və rəqabət qabiliyyətinə təsir göstərir, onu beynəlxalq səviyyəyə qaldırır, yəni xarici bazarlarla əlaqələri genişləndirir. Xarici investisiyalar mövcud rəqabət üstünlüklerindən istifadə etməkla və yenilərinin tətbiqi ilə ölkənin qlobal iqtisadiyyatdakı rəqabət qabiliyyətini artırmaq üçün bir vasita rolunu oynaya bilər. Xarici investisiya axınının artmasının vacib şərti xarici investorların milli iqtisadiyyatda fəaliyyət göstərmələri üçün sabit şərait yaratmağa yönəlmış dövlət siyasetinin həyata keçirilməsidir. Bu məqsədə çatmaq milli rəqabət qabiliyyətinin artmasına və ölkəmizin beynəlxalq iqtisadi sistemə daha faal integrasiyasına kömək edəcəkdir.

Xarici investisiyaların milli iqtisadiyyata müsbət və mənfi təsirləri

Müasir dövrdə dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında xarici investisiya axını yüksək səviyyəyə çatmışdır. Hər il beynəlxalq kapital axını təxminan 0,7-1,2 trilyon dollar olaraq qiymətləndirilir. O cümlədən, birbaşa investisiyalar - təqribən 0,13-0,24 trilyon, portfeli - 0,12-0,67 trilyon dollar təşkil edir. Müasir beynəlxalq iqtisadi həyatın mənzərəsini ilk növbədə o şirkətlər yaradır ki, nəinki xarici ölkələrlə aktiv ticarət edir, həm də orada aktiv investisiya qoyur. Kapital ixracının ümumi həcmində dövlət investisiyalarının ixracının rolu və payı artı (təxminən 25% təşkil edir). Inkişaf etməkdə olan ölkələrə ixrac olunan investisiyaların ümumi həcminin 90%-ni dövlət investisiyaları təşkil edir. Xarici investisiyalar müasir texnologiyaların inkişaf etməkdə olan və keçid iqtisadiyyatı olan ölkələrə ötürülməsi üçün əsas vasitədir. Onun həyata keçirilməsi qabaqcıl texnologiyalarla səmərəli işləyə bilən yerli kadrların müvafiq səviyyəli təlimini tələb edir. Bu da öz növbəsində xarici investisiyaların əmək ehtiyatlarına təsirini - məşğulluq səviyyəsinə, əməyin maya dəyərinə, həmçinin bacarıqların inkişafına təsirini müəyyənləşdirir.

Mütəxəssislər hesab edirlər ki, xarici investisiyalar həm elmi-tekniki tərəqqinin, həm də iqtisadi inkişafın sürətlənməsində vacib amillərdən biridir. Eyni zamanda, bu investisiyalar istehsal bazasının yenilənməsinə kömək edir, əməyin təşkili üzrə qabaqcıl metodların məlumat mübadiləsini sürətləndirir və ölkə iqtisadiyyatının stimullaşdırılması üçün şərait yaradır. Ölkədə yaradılan investisiya mühiti, xarici investorlara verilən güzəştlər, uzunmüddətli əsaslarla investisiya cəlb et-

məyə, xarici tərəfdəslərə istehsal müəssisələrinin özəlləşdirilməsi və modernlaşdırılması programlarında fəal iştirak etməyə imkan verir. Xarici investisiya qoymağın bu müsbət nəticələri bu vəsaitləri qəbul edən ölkənin iqtisadiyyatı üçün ən əhəmiyyətlidir. Çünkü, bu tip investisiyalar istənilən dövlətin iqtisadi inkişafında böyük rol oynayır [2, s. 138].

Ümumiyyətlə, xarici investisiyaların milli iqtisadiyyata müsbət təsirləri aşağıdakılardan ibarətdir:

- xarici investisiyalar ümumi kapitalı artırıra bilər və bununla da iqtisadi artıma töhfə verə bilər;
- xarici investisiyalar milli investisiyalardan daha sərfəli və ya gəlirli olduqda, iqtisadi artıma kömək edir;
- xarici investisiyaların iqtisadi artıma töhfəsi yalnız bu tip investisiyalar ilə işçi qüvvəsinin bacarıq səviyyəsi arasında əlaqə olduqda mümkündür. Belə ki, xarici investisiyaların iqtisadi inkişafə təsiri ev sahibi ölkədəki işçi qüvvəsinin bacarıq səviyyəsində asılıdır. Xarici investisiyalar ilə işçilərin təhsil səviyyəsi arasında sıx əlaqə var;
- maşğulluğun və işçilərin ixtisaslarının artırılmasına öz töhfəsini verir;
- real sektorun inkişafı üçün maliyyə mənbələrini artırmağa və əsas kapitala investisiya qoyma şərait yaradır;
- texnoloji yeniliklərin ötürülməsi və iqtisadi modernləşməyə kömək edir;
- ölkə ixracının rəqabət qabiliyyətinin artırmasına şərait yaradır və s.

Xarici investisiyaların cəlb olunmasının açıq üstünlüklerinə baxmayıaraq, bir sıra mənfi nəticələri də vardır. Bunlardan biri xarici şirkətlər daha yüksək maaş vera bildikləri üçün daha ixtisaslı işçi qüvvəsi cəlb etməyə çalışırlar. Nəticə etibarilə də az ixtisaslı işçilər az əməkhaqqı olan yerli müəssisələrdə işləməli olurlar ki, bu da bərabərsizliyə və nəticədə ölkə daxilində sosial gərginliyə səbəb olur. İkinci, xarici investorların maliyyə ələşdiridiyi müəssisələrin çox hissəsini idarə etmə və yerli müəssisələri bazzardan çıxmaga məcbur etmək imkanlarının olmasıdır. Bu cür hərəkətlər rəqabət qabiliyyətinin səviyyəsinə mənfi təsir göstərir. Xarici investisiya yüksək ixtisaslı işçi qüvvəsinə tələbatı artırır. Buna görə də xarici firmalar yerli firmalarla müqayisədə daha yüksək əməkhaqqı ödədikləri üçün əhalinin rifah səviyyəsi artır. Lakin buna görə, haqsız rəqabət səbəbindən yerli firmaların qazancı azalır. Xarici investisiya ona tələbat yaratdıqdan sonra məhsul istehsalını stimullaşdırır.

Bir çox xarici ölkələrin təcrübəsi göstərir ki, hətta böyük höcmədə xarici investisiya axını sabit və yüksək iqtisadi artım tempinə zəmanət vermir. Bunun əyani təsdiqi Braziliya, Meksika və Argentina kimi böyük inkişaf etməkdə olan ölkələrin təcrübəsidir. Son onilliklər ərzində onlar inkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların əsas alıcılarından biri olmuşdur. Bununla birlikdə, əhəmiyyətli dərəcədə xarici investisiya cəlb olunmasına baxmayıaraq, son 25 ildə onların iqtisadi inkişafı son dərəcə qeyri-sabit qalmışdır. Böyük xarici investisiya axını nəticəsində 1980-2004-cü illər arasında Meksika və Braziliyanın ÜDM-i 5 dəfə, Argentinanın ÜDM-i isə 9 dəfə azalmışdır [4, s.291].

Latin Amerikası ölkələrinin inkişafında xarici investisiyalar tarixən xüsusi rol oynamışdır. Siyasi müstəaqililik əldə etdikləri andan etibarən xarici investisiya onların iqtisadiyyatının strukturunun və ictimai-siyasi mühitin formallaşmasına təsir göstərmişdir. Bir çox cəhdən xarici investisiyaların təsiri altında resursların ixracına əsaslanan geniş inkişaf növü formalasdı. Buna görə zəngin xammal bazasına baxmayıaraq, regionun əksər dövlətlərinin iqtisadi inkişaf səviyyəsi aşağı səviyyədə qaldı. 1980-1990-cı illərdə Latin Amerikası iqtisadiyyatına xarici investisiyaların təsiri xeyli artdı. Öz rəqabətli emal sənayesi yaratmaq üçün kifayət qədər uğurlu cəhdlərdən sonra regionun bir çox ölkəsi borc böhranlarından qurtuldu və nəticədə liberal isləhatlara başladı. Kreditorların təzyiqi ilə xarici kapitalın milli iqtisadiyyata çıxışı genişləndi və xarici investorların fəal iştirakı ilə genişmiqyaslı özəlləşdirmə işləri aparıldı. Nəticədə Latin Amerikası ölkələrinin bir çoxunun iqtisadiyyatının əhəmiyyətli bir hissəsi öz iqtisadiyyatlarında və siyasi sahədəki vəziyyətə ciddi təsir göstərən xarici korporasiyaların nəzarəti altına düşdü. Milli iqtisadiyyatın idarə olunmasının azalması, xarici investisiyaların nəzarətsiz axınlarından və transmilli şirkətlərin maraqlarından

yüksək asılılıq burada baş verən dövri böhranların ən vacib səbəblərindən biri olmuşdur [6, s.184].

Beləliklə, xarici investisiyaların mənfi təsirləri aşağıdakılardan ibarət ola bilər:

- vergidən yayılma və sui-istifadə;
- transfer qiymətləri ilə ölkədən kapitalın çıxmasını asanlaşdırmaq;
- milli istehsalçıların, məhsulların, texnologiyaların və işgüzar təcrübələrin sixşdirılması.

Xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə tədbirləri

Xarici investisiyaların ölkəyə cəlb edilməsi və onlardan səmərəli istifadə etmək üçün bir sıra tədbirlər görülməlidir. Belə tədbirlərdən biri xarici investorların fəaliyyətinin stimullaşdırılmasıdır. Xarici investorların fəaliyyətini stimullaşdırmaq üçün aşağıdakılardır.

1. İnvestisiya imkanları və şərtləri və investisiya mühitindəki dəyişikliklər barədə investorlara tam, müvafiq və daim yenilənən məlumat vermək sisteminin yaradılması və saxlanılması.

2. Müəssisə və təşkilatlara potensial tərəfdaşlar və xarici investorlarla əlaqə qurmaqdə kömək etmək. Bunun üçün investisiya mühiti yaxşılaşdırılmalıdır ki, bu da aşağıdakı tədbirlərin görülməsinə zəruri edir:

- iqtisadiyyatın dövlət tənzimlənməsi sistemində islahatlar;
- iqtisadiyyatın daha da liberallaşdırılmasının həyata keçirilməsi;
- xarici investisiyaların qorunması haqqında qanunvericilikdə islahatların aparılması;
- inzibati maneələrin azaldılması;
- investisiya mühitinin yaxşılaşdırılması üçün sistemli iş;
- ƏDV geri qaytarılmasının optimallaşdırılması;
- Avropa standartlarına uyğun zəruri obyektlərin inşası;
- ticarət siyasetinin və regional integrasiyanın təkmilləşdirilməsi;
- infrastrukturun inkişafı;
- ən effektiv və gəlirli layihələrin həyata keçirilməsinə töhfə verən siğorta xidmətləri və maliyyə sektorunun inkişafı;
- konsalting və digər biznes xidmətlərinin inkişafı;
- korporativ idarəetmənin təkmilləşdirilməsi;
- insan kapitalının inkişafı və s.

Hər hansı bir regionun və ya ölkənin investisiya cəlbediciliyinin 4 əsas amilini özündə cəmləşdirən investisiya potensialı indeksi var:

- bazar cəlbediciliyi (bazar ölçüsü, ÜDM, adambaşına düşən ÜDM, potensial bazar imkanları);
- əməyin qiyməti və keyfiyyəti;
- təbii ehtiyatların mövcudluğu;
- zəruri infrastrukturun mövcudluğu [5, s.14].


Xarici investorlar əsasən bu dörd amile əsas diqqət yetirirlər. İnvestisiya cəlbediciliyinin ən vacib amili ölkənin əlverişli investisiya imicinin formalasdırılmasıdır. Dinamik inkişaf edən iqtisadiyyatın vəziyyəti, davam edən investisiya layihələri haqqında məlumatların tamlığı və şəffaflığı, beynəlxalq maliyyə təşkilatlarının onlarda iştirakı ən çox potensial investorların diqqətini cəlb etməyə və reyting təşkilatları tərəfindən müsbət qiymətləndirməyə kömək edir.

Aşağıdakı qrafik vasitəsilə son beş il ərzində Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiya qoyuluşlarının həcmini əks etdirmək olar.

Şəkildən göründüyü kimi, son 5 il ərzində Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi azalmışdır. Belə ki, 2018-ci ildə ölkə iqtisadiyyatına 8236,5 milyon ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 10,7%, 2016-ci illə müqayisədə 23,4%, 2015-ci illə müqayisədə 30,1%, 2014-cü illə müqayisədə isə 42,0% azalmışdır [1, s.403].

Hazırda respublikada xarici investorların investisiya fəaliyyətinə təşkilati və informasiya dəstəyi ilə bağlı bir sira tədbirlər həyata keçirilir və bu sahədə təkmilləşdirmələr aparılır.

Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlbinin dinamikası, mln. ABŞ dolları (2014-2018)



Şəkil. Azərbaycanın iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar

Xarici investisiyaların cəlb edilməsinin həcmi artırmaq və konkret investisiya layihələrinin həyata keçirilməsini asanlaşdırmaq məqsədi ilə tədbirlər görülməkdədir. Xarici investisiyaların cəlb edilməsində maraqlı olan ölkə müəssisələrinin investisiya layihələri haqqında məlumat bazası yaradılmışdır və daim yenilenir.

Xarici investisiya fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaratmaqdə dövlət tənzimlənməsinin aspektlərinə gəldikdə, burada ən əsas üç amil: siyasi, iqtisadi, tənzimləyici amillər üzərində dayanmaq olar. Investoru sixşdırın və ya cəlbedici edən ilk vacib amillər qrupu siyasi amillər qrupudur. Investor üçün, ilk növbədə, investisiyaların ediləcəyi yerlərdə siyasi sabitlik vacibdir. Onun üçün ən vacib şey daxili nizam, hakimiyyətin ölkədəki ictimai-siyasi vəziyyəti tez və aydın şəkildə idarə etmə bacarığıdır. Bununla yanaşı, investisiya proseslərinin inkişafına mane olan bir sıra siyasi amillər ola bilər. Bunlar arasında aşağıdakılardır: qeyd etmək olar: dövlət səviyyəsində idarəetmə aparat strukturlarının müraciətliyi və effektivliyinin olmaması; həddindən artıq investisiya qərarlarının uzunmüddətli əlaqələndirilməsi; bu prosedurların həyata keçirilməsində şəffaflığın və açıqlığın olmaması; dövlət aparatında korrupsiyanın dərəcəsi [3, s. 91-93].

Xarici investor üçün növbəti ən vacib məqam, əlverişliliyi deyil, sərmayənin effektivliyini təyin edən iqtisadi amillər qrupudur. Bunlara aşağıdakılardır: investisiya yönəldilmiş daxili və xarici bazarların həcmi və xarakteri; vergilərin xarakteri; infrastrukturun mövcudluğu və dərəcəsi; investorlar üçün dövlət zəmanətlərinin mövcudluğu; xarici iqtisadi əməliyyatların gömrük və valyuta tənzimlənməsi üsulları; xarici investisiyaların müəyyən sahələrində dövlət proteksionizm tədbirlərinin olması və ya olmaması.

Yuxarıda göstərilənlərdən görünür ki, xarici investisiyaların tənzimlənməsində dövlətin rolü çox böyükdür.

Notica

Beləliklə, xarici investisiyalar iqtisadi artımı stimullaşdırır digər vasitələrdən bir sıra üstünlük lərə malikdir, mal və xidmətlər istehsalına əlavə investisiya mənbəyi kimi xidmət edir, müvafiq, qabaqcıl elmi biliklərin, texnologiyaların yayılmasına və uyğunlaşmasına kömək edir və ölkə daxilində infrastrukturun inkişafı üçün bir mühərrik rolunu oynayır. Xarici investisiya qoyuluşlarının cəlb edilməsi və səmərəli istifadə olunması həmin investisiyaları cəlb edən ölkənin sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. Çünki, ölkəyə yeni texnika və texnologiya gətirilməklə istehsalın artması, iş yerlərinin kəmiyyət və keyfiyyətə çoxalması prosesi baş verir, işsizlik azalır, ölkənin məşğulluq səviyyəsi yüksəlir. Dünya bazarına rəqabətqabiliyyətli məhsulun çıxarılması məhz birbaşa olaraq mənimənilən texnika və texnologiyalardan asılıdır.

ӘДӘВІYYAT

1. Azərbaycanın Statistik Göstəriciləri. Statistik məcmuə. Bakı, 2019. 788 s.
2. Məmmədov Ə.C., Seyfullayev İ.Z. Vergi və investisiya. Bakı, "Çaşioğlu", 2013. 376 s.
3. Akseenova N.I. Государственное регулирование иностранных инвестиций. Проблемы теории и практики управления. 2010. № 9. с. 85-93.
4. Кузнецов Б. Т. Инвестиции. М.: Юнити-ДАНА, 2010. 623 с.
5. Подшиваленко Г.П. Инвестиции. М.: КНОРУС, 2014. 325 с.
6. Юзович Л.И., Дегтярева С.А. и др. Инвестиции. Екатеринбург, 2016. 316 с.

*Tarana Mutallim qızı Ahmedova
СГУ*

Влияние иностранных инвестиций на национальную экономику

Резюме

В статье обоснована необходимость привлечения в страну иностранных инвестиций. Исследованы положительные и отрицательные последствия иностранных инвестиций на национальную экономику. Анализирована динамика привлеченных иностранных инвестиций в экономику Азербайджана в 2014-2018-х годах на основе сведений Государственного Комитета Статистики. Даны предложения по привлечению иностранных инвестиций в страну и их эффективному использованию.

Ключевые слова: *иностранные инвестиции, национальная экономика, производство, экспорт, конкуренция, стимулирование, экономическое развитие.*

*Tarana Mutallim Ahmadova
SSU*

The impact of foreign investment on the national economy

Summary

The article substantiates the need to attract foreign investment to the country. The positive and negative effects of foreign investment on the national economy are investigated. The dynamics of attracted foreign investment in the economy of Azerbaijan in 2014-2018 is analyzed based on the information of the State Statistics Committee. The proposals on attracting foreign investment in the country and their effective use are given.

Key words: *foreign investment, national economy, production, export, competition, stimulation, economic development.*